

QARABAĞ İKİNCİ DÜNYA MÜHARİBƏSİ İLLƏRİNDE: ÖYRƏNİLƏMƏSİ TARİXİ VƏ MƏNBƏLƏRİ



*Nazim MƏMMƏDOV,
AMEA A.A.Bakıxanov adına
Tarix İnstitutunun «Qarabağ tarixi»
şöbəsinin baş elmi işçisi,
tarix elmləri doktoru, dosent
Memmedov-n. @yahoo.com.*

(Övvəli ötən səviyəzdə)

İkinci Dünya müharibəsinin başa çatmasından yetmiş bir il keçməsindən baxmayaraq indiyədək Qarabağ əhalisinin mühərabədə iştirakına həsr edilmiş ümumişdiricili tədqiqatı əsəri yaradılmışdır. Nəşr olunmuş bir sıra monoqrafiya və məqalələr isə bütövlükdə Azərbaycan xalqının ikinci Dünya müharibəsində iştirakının ayrı-ayrı məsələlərinin tədqiqinə həsr edilmişdir. Bəs ki, V.A.Belyayevanın («Trudovoy qəroizm raboçix Azerbaydjana və qodi Velikoy Oteçestvennoy voynı (1941-1945 qq.)», Bakı, 1957), S.Heydərovun («Azerbaycan Kommunist Partiyası Böyük Vətən müharibəsi dövründə». Bakı, 1957), Ə.Bağırzadənin («Qəhrəman gənclik». Bakı, 1957), M.Abbasovun («Azerbaycan Kommunist Partiyası Böyük Vətən müharibəsi dövründə cəbhəyə yardımçı qüvvətləndirmək uğrunda mübarizədə». Bakı, 1960), Ə.Kərimovun («Böyük Vətən müharibəsi illərində Azərbaycan kolxoçularının fədakar eməyi». Bakı, 1962), T.A.Novruzovun (Trudoviy podviqi kolxoznoco krest-ğenstva Azerbaydjana və period Velikoy Oteçestvennoy voynı (1941-1945 qq.) Bakı, 1963), S.N.Quşının (Dəstəlgənostğ partiyası orqanızası Azerbaydjana na jeleznodorojnom transporte və qodi Velikoy Oteçestvennoy voynı 1941-1945 qq.). ADU-nin Elmi Əsərləri, 1961, №5-6), C.F.Hüseynovun («Böyük Vətən müharibəsi illərində sovet xalqının mən-nəvi siyasi birlüyü». Bakı, 1959), İ.Sü-kürzadənin («Polojenie sel'skogo xo-zəystva Naxçıvanskoy ASSR i pomoç frontu kolxozačami v qodi Velikoy Oteçestvennoy voynı Sovetskogo Sozializma». API-nin Elmi Əsərləri, VI cild, 1958) və digər əsərlərdə ikinci Dünya müharibəsi illərində cəbhə ilə arxanın birliyi zəif tədqiq edilmiş, Azerbaycan diviziyalarının döyüş yolu, Respublikamızın iğid oğullarının partizan hərəkatında, habelə Avrope ölkələrindeki partizan və antişəst hərəkatında iştirakı isə demək olar ki, tədqiq olunmamışdır.

F.Paşaçev «Azərbaycan diviziyaları
Böyük Vətən müharibəsi cəbhələrində»
(Bakı, 1975) adlı əsərində 402, 416,
223, 77-ci diviziyaların yaranması tari-

xindən, onların keçdiyi döyüş yollarından, Mozdök, Şimalı Qafqaz, Kerç, Rostov, Stavropol, Stalingrad, Oryol, Yugo-slaviya, Polşa, Çexoslovakiya, Berlin uğrunda gedən döyüslərdə döyüşçülərin göstərdikləri sücastdan, Azərbaycan diviziyalarının Şərqi Avropanın azad ediləsi omolyayıtlarından, göstərdikləri qəhrəmanlıqlara görə 416-ci diviziyaya «Taqanroq diviziyası», 271-ci diviziyaya «Orlovka diviziyası», 77-ci diviziyaya «Simferopol diviziyası», 223-cü diviziyaya «Belqrad diviziyası» adları almalarından, göstərdikləri sücaata görə verilən təltiflərdən geniş bəhs olunmuşdur. Sözsüz ki, bu diviziyaların keçdiyi döyüş yolunda Qarabağlı döyüşçülər də var idi və onların keçdiyi döyüş yolunu öyrənmək baxımından əsərin əhəmiyyəti danişmazdır.

V.A.Belyayevanın 1957-ci ildə yazdığı «Böyük Vətən müharibəsi illərində Azərbaycan fəhlə sinifinin əmək qəhrəmanlığı (1941-1945)» adlı əsərində müharibə dövründə Azərbaycan fəhlə sinifinin əmək rəşadətini göstərən ilk kitab hesab edilə bilər. Əsər yazılarlaşıncaş-sayılı mənbələrdən, Moskva və Bakıda kərəx sənədlərindən, habelə Azərbaycan dilində olan materiallardan istifadə edilmişdir. Lakin təssüflər olsun ki, əsərdə yalnız Bakı fəhlələrinin rəşadətindən səhbi açılır, regionlarda, o cümlədən Qarabağda mövcud sonnaya müəssisələri və fəhlələri haqda heç bir məlumat yoxdur. Sovetlər döñəminə xas olan ümumi cəhətlərə görə əsərdə «proletar beynolmилciliyi», «fəhlə kəndli ittifaqı», «aşqlar dostluğunu» və sair məsələlər da öz aksini tanımışdır.

Ə.Bağırzadə 1962-ci ilde rus dilində nəşr etdiydi «Qəhrəman gənclik» əsərində Azərbaycan gənclərinin cəbhədə və arxada göstərdiyi vətənpərvərlidən geniş bəhs etmişdir. Lakin əsərdə regionların, o cümlədən Qarabağ gənclərinin ön və arxa cəbhədə göstərdiyi sücaət təhlil edilməmişdir. Aparğıımız tədqiqatlarla əsasən deyə bilirik ki, 1941-ci il iyunun 30-da İ.V.Stalinin başçılığı ilə ölkədə bütün hakimiyyəti özündə camlaşdırı Dövlət Müdafiə Komitesi (DMK) yaradıldı [3]. DMK-nin əsas diqqəti silahlı qüvvələrin möhkəmləndirilməsinə ve iqtisadiyyati mühərbiyənin tələbləri əsasında yenidən qurulmasına yönəldilmişdi. Bütün sovet xalqı kimi Azərbaycan xalqı «Hər şey cəbhə üçün, hər şey qəlebə üçün» şüarı altında almanın fəsizmənə qarşı mühərbiyə qalxdı. Azərbaycanın bütün şəhər, rayon, qəsəbə və kəndləri, o cümlədən Qarabağ əhalisi son qəlebəyə qədər bu mühərbiyədə fəaliyət istirak etdi.

1941-ci il iyunun 22-də Bakıda olduğu kimi Füzulidə, Ağdamda, Bərdədə, Xankəndində, Şuşada, Ağdərədə qosbəkkarlarla qarşı izdihamla mitinq və yığıncaqlar keçirildi. Qarabağın bütün əhalisi mitinqlərdə çıxış edir, təcavüzkarlarını iyrənc hərəkətlərini pisləyir və hərbi komissarlıq ərizə ilə müraciət edərək vətənin müdafiəsinə hər vaxt hazır olduğunu bildirirdilər. Mühərribin ılık günlərində Azərbaycanın şəhər və kəndlərindən 40 min nəfər könüllü olaraq cəbhəyə getmək üçün Respublika Hərbi Komissarlığında müraciət etdi ki, bundan 5 min nəfəri Qarabağın gənc oğlan və qızları idi [5].

1941-1945-ci illərdə Respublikada təşkil edilən hərbi birləşmələrə Azərbaycandan 5.000 kommunist və komso-


molçu daxıl olmuşdur ki, bundan 1100 nəfəri Qarabağdan idi. Ümumiyyotlə, 1941-1945-ci illərdə Azərbaycandan orduya 700 minə qədər adam, o cümlədən Qarabağdan 196 min nəfər əhali soñrxbər olunmuşdu [8]. Beləliklə müharibə başlanan andan Qarabağda cəbhəyə xidmət, arxada qüvvələri soñrxbər etmək sahinosunda çoxlu iş görüldü. Xalqımızın fədakarlıq, mətnlik, dözümlülük nümayış etdirməsini aşağıdakı faktlardan da aydın görmək olar. 1941-1945-ci illərdə Qarabağ əhəlisi müdafiə fonduna 110 milyon manat pul köçürümdü [10].

Böyük hömdə arxiv sənədləri, tarixi ədəbiyyat və dövrü mətbuat materialları əsasında yazılmış «Böyük Vətən müharibəsi dövründə Azərbaycanın kələxozcu kəndlilərinin əmək qəhrəmanlığı (1941-1945)» əsərinin müəllifi T.Ə. Novruzov ciddi axtarışlar apararaq məzmunlu kitab yaratmışdır. Lakin əsərin həcmi olduqua kiçikdir və müəllif bəzi massalları qruplaşdırılmış formada vermişdir. Əsər icmali xarakteri daşıyır deşər yanılımçı. Müəllifin «Böyük Vətən müharibəsi illərində Azərbaycanın kənd təsərrüfatı noinki zişfələmədi, hətta onun çox sahələri müharibədən əvvəlki səviyyəni tövb keçdi» müdaddəsi ilə razılışmaq olmaz. Çünkü müharibə

ağır zorbaðon vo ðigðr öðmli masöleðlðordn genis bohs olummuður. Zöngin monbolero osaslanan yuxarıda adigeðen ösorlðordn dövrü töhlil edon todqiqatçelarımız bohrolano bilar vo biz da bohrolonmışik.

Azərbaycan tarixinin o cümlədən Qarabağın 1939-1941-ci illor problemi bir sırə monografiyalarda, ümumişdirici osor-vo dorsliklərə müxtəlif yönüm və mövqelərdən işləndirilmişdir. Bu dövrə aid ilk ümumişdirici kitab - böyük mülliək kollektivi tərəfindən yazılmış üçcildilik "Azərbaycan tarixi"nın respublikanın görkəmləri tariixçiləri İ.H. Hüseynov, M.A. Dadaşzadə, Ə.S. Sumbatzadə, Z.I. İbrahimov, Ə.N. Quliyev və Y.A. Tokarkevskinin redaksiyası ilə 1963-cü ildə çap olunmuş, buna görə də həmiyyətini itirməmiş üçüncü cildinin ikinci hissəsində Azərbaycan SSR-in 40-50-ci illər tarixi geniş, lakin o zaman açıqlanması mümkün olmayan bir çox problemlərdən yan keçməklə işləndirilmişdir.

Qarabağın 1939-1941-ci illər tarixi N.Məmmədovun bir sırı monografiyalarında və məqələlərində geniş işləndilmişdir [41, 42]. Lakin N.Məmmədovun yazdığı ösrlər yalnız Dağılıq Qarabağ əhatə etmişdir. Dan coğrafi məkan əhatə etmosuna baxmayaraq, mülliifin yazdığı ösrlərdən bəhörlənmək olar.



ölkəmizin iqtisadiyyatına ağır zərbə vurmuşdu.

Q.Mədətovun 1965-ci ildə yazdığı «Azərbaycan Böyük Vətən müharibəsində» kitabı xüsusi diqqət colb edir. Çünki əsərin həm həcmi böyükdür, həm də məzmunu zəngindir. Mülliif əsərini çoxsaylı mənbələrdən istifadə etmişdir. Lakin əsərdə «Şanlı Lenin Partiyasının müdrik rəhbərliyindən», «Böyük rus xalqından», «Marksizmi-leninizmi təlimindən», «Xalqların Lenin dostluğunə proletar beynəmiləcliliyindən» və digər məsələlərdən geniş bəhs olunmuşdur. Bu proses comiyötün sosializm ideologiyasından irəli golmişdir. Bütin bunla rəxaxmayaqdan əsərdə xeyli maraqlı faktlar və materialıllar vardır, əsərini y-

Azərbaycanın hörmətli alimlərindən biri olan C.Ə.Bəhrəmov "Azərbaycan ogulları Qafqaz uğrunda döyüşlərdə". Bakı, "Elm", 2010: "Azərbaycan SSR İkinci Dünya müharibəsində" (Bakı, 2007); "Stalingrad uğrunda gedən döyüşlərdə azərbaycanlıların fədakarlığı" və digər əsərlərində İkinci Dünya müharibəsinin baş vermə səbəblərindən, xarici dövlətlərin Azərbaycana maraqlarından, Azərbaycanın oğul və qızlarının

X.Əlimirzəyevin "Azərbaycan kəndi Sovet hakimiyəti illerində" (Bakı, 1963) adlı əsərində 1942-ci ildə gəncərin MTS-lor vasitəsilə Qarabağda traktor tömür stansiyaları yaratmaları, texnikalari tömür etmələri, tömür zamanı qonaq edilən 30.768 manat pulun müdafia fonduna köçürmələri, bu töşəbbüsün kondadə yayılması, umumilikdə 1941-1945-ci illörə bölgədə xalq təsərrüfatının bütün sahalarında və sosial ictimai həyatda işlərin hərbin tələblərinə uyğun güclənmişindən bahs etmişdir.

«Azerbaiyancı Qafqaz döyüşlerinde» (Bakı, 1984) kitabınn mülliisi Q.Orucov Qafqazı tutmaqdə Almaniyau məqsədlərinə aydınlıq gotirmiş. Qafqazın müdafiəsi üçün hayatı keçirilən tədbirlər, 416-ci diviziyanın faaliyyəti, 402, 223, 77-ci diviziyalarının döyüş yolu, Qafqaz uğrunda gedən döyüşlərdə azərbaycanlıların göstərkiləri qohranımlıları və ümümilikdə düşmənin möglüb edilməsində milli diviziyaların rolu və digər önməli məsoloları aydınlıq gotirmışdır. Lakin yuxarıda adı gedən əsərdə Azərbaycan regionlarının, o cümlədən Qarabağın 1939-1945-ci illər tarixinə toxunulmamışdır.

(Davami 12-ci sahifədə)

QARABAĞ İKİNCİ DÜNYA MÜHARİBƏSİ İLLƏRİNDE: ÖYRƏNİLƏMƏSİ TARİXİ VƏ MƏNBƏLƏRİ


(Əvvəli 7-ci sahifədə)

Bağırzadə Ə. «Azərbaycan ziyalıları Böyük Vətən müharibəsi illərində» (Bakı, 1970); İsmayılov X. «Azərbaycan partiya kitabxanaları Böyük Vətən müharibəsi illərində» (Bakı, 1998); Yaqubov Ə. «Azərbaycan alimləri Böyük Vətən müharibəsi günlərində» (Bakı, 1942); Nəbiyev B. «Böyük Vətən müharibəsi illərində sovet xalqının mənəvi siyasi birlüyü» (Bakı, 1959) və digər əsərlərdə müharibə illərində Azərbaycan mədəniyyətinin, deməli həm də Qarabağ mədəniyyətinin hərbin tələblərinə uyğun inkişafından, mədəniyyət xadimlərinin bütün qüvvələrini qəlebə namına xalqın mənəvi cəhətdən səfərbər edilməsinə yönəlməsindən, təhsil işçilərinin böyüümekdə olan nəslə yüksək vətənpərvərlik və vətəndaşlıq ruhunda tərbiyə etmələrindən, elm xadimlərinin (Yusif Məmmədəliyev, Mirəli Qasıqay, Şamil Əzizbəyov, Mustafa Topçubaşov və digərlərinin) öz bacarıqlarını ümumxalq işinə-qəlebəyə serfi etmek üçün vərəgülər ilə çalışmalardan, ictimai elmlər sahəsində çalışan alimlərimizin xalqın tarixi keçmişindən, qohrəmənləqlərindən bəhs edən əsərlər yaratmalarından, ədəbiyyatımızda müharibə mövzusunun aparıcı istiqaməti əvvələsindən, Azərbaycan ədəbiyyatının xalqın coşqun qəzəb və heyəcənini düşmənin mövhəd edilməsinə yönəldilməsindən, konsert briqadalarının, kinemotoqrafiyaçılara, təsviri incasənət ustalarının xalqımızın vətənpərvərlik təbəyisində göstərdikləri xidmətlərdən geniş bəhs olunmuşdur. Xuxarıda adıgedən qıymətli əsərlər «Qarabağ mədəniyyəti müharibə illərində» mövzusunun tədqiqində gərkli ola bilər.

AMEA-nın müxbir üzvü, t.ü.e.d., professor, Əməkdar elm xadimi V.M.Mahmudov və t.ü.e.d., professor K.K.Sükürov «Qarabağ: real tarix, faktlar, sonadalar» (Bakı, 2005), «Qarabağ tarixi» (Qarabağ sualları və faktlar), (Bakı, 2005) əsərlərində Azərbaycanın Qarabağ bölgəsinin 1939-1945-ci illər tarixi zengin mənbələr əsasında yiğicam formada tədqiq etmişlər. Bu əsərlər dövrü tədqiq edənlər üçün deyərlər məmənə ola bilər.

T.ü.e.d. Q.Hacıyevin elmi yaradıcılığında Qarabağ mövzusu xüsusi yer tutur. Onun «Qarabağ tarixi» dərsliyində və «Qarabağ tarixi» programında Qarabağın 1939-1941-ci illər tarixi yiğicam təhlil edilmiş, müharibənin başlanmasına, Azərbaycana qarşı müharibə aparılan dövlətlərin planı, Azərbaycan döyüşçülərinin cəbhəde fədakarlığı, arxa cəbhənin əmək xidmətləri və digər önemli məsələlər işləndirilmişdir.

Yeddi cildlik Azərbaycan tarixinin yedinci cildində 1939-1945-ci illər Azərbaycan o cümlədən Qarabağ tarixinin kompleks araşdırılmasına ilk cəhd göstərilmişdir. Fikrimizcə bu dövrün tam şəhateli elm tarixinin yaxınlığı üçün daha derin obyektiv tədqiqatlar aparılmışdır. Qarabağın 1939-1941-ci illər tarixinin tədqiqi üçün müxtəlif tarixi mənbələr, arxiv sonadları - ARPISSA, f.1; s.158; f.2, ARDA, f. 1756, AMEA TIEA, f.1; dövrü matbuat materialları - Bakinski raboci, «İzvestiya», «Komunist», «Boyevoyst listok», «Agitasiya və rəqəsəsi», «Pravda» (1941-1945-ci illər nömrələri); mövcud elm ədəbiyyatı esasında yazılılmışdır. Bütün bunlarla yanaşı respublikanın mərkəzi, həmçinin ayri-ayrı nazirliklərinin, dövlət komitələrinin arxivlərindən, dövri matbuatdan, statistika külliyyatlarından, çap olunmuş dövlət və partiya sonadlarından, Azərbaycan 30 ilden artıq rəhbərlik etmiş Ümummilli lider Heydər Əliyevin nitq və çıxışlarından, xüsusən onun Azərbaycan xalqına Yeni 2001-ci il, Yeni əsr və üçüncü minillik münasibətə «Azərbaycan XXI əsrin və



üçüncü minilliyyin ayrıncında» adlı müraciətindən geniş istifadə olunmalı, on principial məsələlərin şərhində onun müdəalələri rəhbər tutulmalıdır. Heydər Əliyevin bu müraciəti Azərbaycan xalqının çox minillik tarixinə elmi və lokanik baxış olmaqla borabər, 1939-1945-ci illər tarixinin tədqiqi üçün çox qiymətli mənbədir.

Istifadə olunmuş mənbələr

- 1.ARPISSA, f.1, s.153, i.143, v.174.
- 2.ARPISSA, f.1, s.121, i.58, v.182.
- 3.ARPISSA, f.1, s.280, i.4, v.114.
- 4.ARPISSA, f.1, s.5, i.36, v.2.
- 5.ARPISSA, f.1, s.26, i.54, v.16.
- 6.ARPISSA, f.1, s.26, i.54, v.61.
- 7.ARPISSA, f.1, s.280, i.5, v.116.
- 8.ARPISSA, f.1, s.280, i.6, v.6.
- 9.ARPISSA, f.1, s.169, i.6, v.49.
- 10.ARPISSA, f.2, s.42, i.17, v.43, 54.
- 11.ARPISSA, f.2, s.100, i.83, v.11.
- 12.ARPISSA, f.2, s.100, i.115, v.90.
- 13.ARPISSA, f.2, s.16, i.2, v.13, 14.
- 14.ARPISSA, f.2, s.29, i.1, v.181.
- 15.ARPISSA, f.158, s.17, i.91, v.89, 121.
- 16.ARPISSA, f.158, s.17, i.92, v.266.
- 17.ARPISSA, f.153, s.153, i.143, v.174.
- 18.ARDA, f. 1756, s.2, i.81, v.18.
- 19.ARDA, f.16, s.2, i.67, v.41, 74.
- 20.AMEA-TIEA, f.1, s.1, i.3, v.119.
- 21.AMEA-TIEA, f.1, s.1, i.213, v.17.
- 22.AMEA-TIEA, f.1, s.1, i.3, v.70.
- 23.Совершенно секретно. Страгегия фашистской Германии в войне против СССР. Документы и материалы. Москва, 1967.
- 24.Orucov Q. Azərbaycan Qaşqaz döyüslərində. Bakı, 1984.
- 25.Siyasi tarix. II hissə, Bakı, 1998.
- 26.История Коммунистической Партии Советского Союза. Т.5. кн. Ы (1938-1945 гг.). Москва, 1970.
- 27.История СССР. Москва, 1960.
- 28.Новейшая история XX века. Москва, 1997.
- 29.Абасов М. Бакинская партийная организация в годы Великой Отечественной войны. Баку, 1990.
- 30.Мədətov Q. Azərbaycan Böyük Vətən müharibəsində (1941-1945-ci illər), Bakı, 1965.
- 31.Bağırzadə Ə. Azərbaycan ziyalıları Böyük Vətən müharibə illərində. Bakı, 1970.
- 32.Sovet İttifaqı Kommunist Partiyasının Tarixi. Bakı, 1964.
- 33.Azərbaycan SSR Böyük Vətən müharibəsi illərində. 1941-1945, I hissə, Bakı, 1976.
- 34.История КПСС, т.5, 1 книга. Москва, 1970.
- 35.Azərbaycan SSR-in Qırımları Aypara Cəmiyyəti 1923-1973-cü illərdə. Bakı, 1973.
- 36.Министерство Нефтяной Промышленности Азербайджанской ССР. Годовой отчет «Азнефть» за 1942 г.
- 37.Novruzov T.A. Трудовые подвиги колхозного крестьянства Азербайджана в период Великой Отечественной войны (1941-1945 гг.). Bakı, 1963.
- 38.Əliyev I., Muradverdiyev A. Azərbaycan nefti dünənya stýasında. III cild, Bakı, 1998.
- 39.Abasov M.H. Bakı aparati təşkilatı Böyük Vətən müharibə illərində. Bakı, 1996.
- 40.Абасов М. Баку, в годы Великой Отечественной войны. Bakı, 1967.
- 41.Вознесенский Н. Военная экономика СССР в период Великой Отечественной войны. Москва, 1948.
- 42.Маммадов N. Azərbaycan SSR DQMVi-i Böyük Vətən müharibəsi illərində (1941-1945). ADPU-nın Xəbərləri. Bakı, 2005, №5, s.235-240.
- 43.Маммадов N. Azərbaycan SSR DQMVi iyun 1941 - dekabr 1950-ci illərdə. Bakı, 2009.
- 44.Azərbaycan Kommunist Partiyası tarixinin ocherklari. Bakı, 1975.
- 45.Bağırzadə Ə. Azərbaycan ziyalıları Böyük Vətən müharibə illərində. Bakı, 1970, s.179.
- 46.Azərbaycan SSR xalq təsarrufatı Böyük Vətən müharibə illərində. Bakı, 1985.
- 47.Əlibəzi N. Azərbaycan damır yolu nəqliyyatı Böyük Vətən müharibəsi illərində (1941-1945-ci illər). Tar. elm. nam. diss. avtoref. Bakı, 1997.
- 48.История Коммунистической партии Советского Союза. Т.5. кн. Ы (1938-1945 гг.). Москва, 1970.
- 49.Vəkilov C.M. Azərbaycan Respublikası və İran: 40-ci illər. Bakı, 1991.
- 50.Bagirov A.M. Железнодорожники Азербайджана в Великой Отечественной войне. 1941-1945 гг. «За технический прогресс» журн.., 1975, №5.
- 51.Axmədov G., Kuzəmin M. Первая в СССР. Bakı, 1966.
- 52.Braharov C.Ə. «Azərbaycan oğulları Qaşqaz uğrunda döyüslərədə». Bakı, «Elm», 2010; Azərbaycan SSR İkinci Dünya müharibəsində AMEA-nın Xəbərləri (Tarix, fəlsəfa, hüquq seriyası). Bakı, 2007, s.308-318.
- 53.Konarev H.C. Железнодорожники в Великой Отечественной войне. Москва, 1985.
- 54.Zeynalov Z.A., Kerimbekov N.B. Стальной магистраль Азербайджана – 100 лет. Bakı, 1980.
- 55.Hüseyn İ. Azərbaycanın yol tarixi. II kitabı, Bakı, 1996.
- 56.Эдлинский Э.Ф. Каспийский транспортный флот в Великой Отечественной войне Советского Союза. 1941-1945 гг. Москва, 1963.
- 57.Azərbaycan Sovet Ensiklopediyası. X cild, Bakı, 1987.
- 58.Hüseyn İ. Azərbaycanın yol tarixi. I kitabı, Bakı, 1995.
- 59.Qafarov T. Azərbaycan tarixi. 1920-1991. Bakı, 1999, s.112.
- 60.Əhmədov A. Azərbaycanda din və dini təsisatlar. Bakı, 1991.
- 61.Всемирная история. Москва, 2001.